



“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Heydər Əliyev


XIZI



Qəzet 1990-cı ildən çıxır.
№ 3-4 (205-206) 329-330
Mart-aprel 2025-cü il

Təsisçi: Xızı Rayon İcra Hakimiyyəti

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanla səfərə gəlib



Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti

Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdır. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publist Həsən bəy Zərdəbinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların qarşı olma, cəhalətə və xurafata qarşı koskin məqalələr dərc etmiş, milli özünüdərkini, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalıları, maarifçiləri eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar.

Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını engəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.

Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərbi tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi me-

dia fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadlıqlarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və global informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqəbat qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə global informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq **qərara alıram**:

1. Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 25 aprel 2025-ci il

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub

Aprəlin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi.

Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan Birgə Bəyannamə məmnunluqla xatırlandı. Bu gün dövlət başçıları tərəfindən imzalanaçaq Birgə Bəyannatda isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinin daha bir pillə yüksəlməyi qeyd edildi.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər təsisatlar çərçivəsində əməkdaşlıq məsələlərinə və qarşılıqlı dəstəklərinə toxunuldu.

Çin Xalq Respublikasının Sədri Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini məmnunluqla vurğulayaraq, bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.

Görüşdə Azərbaycanın və Çinin daim bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulandı. Dövlətimizin başçısı "Vahid



Çin" siyasətini həmişə dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri birmənalı şəkildə pislədiyini qeyd etdi. Azərbaycan və Çinin terrorizm, ekstremizm və separatizmə qarşı birgə səylərlə mübarizəsi qeyd olundu.

Si Cinpin COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək, COP29 çərçivəsində qlobal iqlim gündəliyi üçün vacib qərarların qə-

bul edildiyini xatırladı.

Dövlətimizin başçısı öz növbəsində Si Cinpinin müdrik rəhbərliyi ilə Çinin inkişafına toxundu.

Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğu bildirildi, artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlərin imzalandığı və praktiki əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Görüşdə Hökumətlərarası Komissiyaın sonuncu iclasına toxunuldu, humanitar və mədəni sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.

Ticarət dövriyyəimizin son dövrlərdə 20 faizdən çox artması müsbət qiymətləndirildi.

Çin Xalq Respublikasının Sədri "Bir kəmə, bir yol" layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olduğunu məmnunluqla xatırladı. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olundu.

Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edildi və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı.

Strateji tərəfdaşlığa dair Birgə Bəyannatda qeyd edildiyi kimi, Azərbaycanın Qlobal Təhlükəsizlik, Qlobal İnkişaf və Qlobal Sivilizasiyalar, həmçinin bəşəriyyətin vahid taleyi kimi Çinin təşəbbüslərini dəstəklədiyini bildirildi, bununla bağlı əməkdaşlıq məsələlərinə toxunuldu.

Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etdi.

Dövlətimizin başçısı dəvəti məmnunluqla qəbul etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib



Aprəlin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham Əliyev dedi: -Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirik ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz

tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.

Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olundu. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olundu.

Bu gün bir çox önəmli sənədlər imzalanaçaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən

salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq.

Prezident Məsud Pezeşkian dedi: -Bismillahir-rəhmanir-rəhim. Mərhəmətli və rəhmli Allahın adı ilə.

Mən əziz qardaşım Azərbaycanın hörmətli Prezidentini, burada olan əziz qonaqları və qardaşlarımızı yenidən salamlayıram. Çox şa-

dam ki, Azərbaycandayam və sizin qarşınızdayam. Ümid edirəm ki, bizim burada iştirakımız, həmçinin daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimiz tərəfindən hazırlanan razılaşmalar və bundan sonra imzalanaçaq sənədlər Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimizdə daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq. Ali Rəhbərin salamlarını Sizə çatdırmağı özümə borc bilirəm.

Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyıraq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşıırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.

Prezident İlham Əliyev İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın Ali Rəhbərinə çatdırmağı xahiş etdi.

"Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm edərən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlğında əfsanəviləşməyi bacarıb və daşdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib."

*Heydər Əliyev,
Ümummilli Lider*

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Zərifə xanım ömür-gün yoldaşı Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiynlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Bütün bunlarla bərabər gərgin iş və elmi fəaliyyət...

Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərrur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fa-

Zərifə xanımın nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır

"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışmışdılar, üstüörtülü danışılardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səs-

kültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumitifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimə günəşə bənzəndərək deyirdi: "Həkim insanlara günəş qədər lazımdır".

Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli belə tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektiv müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə simptomlarının tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə simptomların müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcürbi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi

siz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi."

*İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti*



xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamət - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesi işçilərinə görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülməyi ilk qadın alim idi.

Zərifə xanım bir sıra dərslər vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaş axmasının fiziologiya və histologiya-

*Zərifə xanım Əliyeva:
"Həkim insanlara
günəş qədər lazımdır".*

si", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocerrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" əsərləri xüsusi yer tutur. Alimin göz yaş xəstəliklərinə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaş yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiyagnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiyagnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Təsədüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəslə yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.

Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərslər vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusunda çevrilir.

Tibb elmində öz dəst-xətti olan yenilikçi alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskvada şəhərində vəfat edib. Zərifə xanım Əliyeva Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirlən xalqımızın qəlbində əbədi yaşayacaq.

"XIZI"

Xızıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilmişdir

"Akademik Zərifə xanım Əliyevanın simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük." - Bu fikirlər aprelin 28-də Xızı rayonunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ziyalı ömrünün işığı - Zərifə xanım Əliyeva" adlı tədbirdə səslənmişdir.

Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə

Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilmiş tədbirdə Xızı RİHBA-nın məsul şəxsləri, idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxış edərək Azərbaycan tibb elmində bənzərsiz və silinməz izlər qoymuş, səhiyyə sahəsinə böyük töhfələr bəxş etmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın mənalı və gələcəyə işıq saçan həyat yolu, geniş elmi fəaliyyəti, tibb elmində öz

dəst-xətti ilə seçilən alimin oftalmologiyanın müxtəlif sahələrində apardığı tədqiqatlar, yazdığı yüzlərlə dəyərli fundamental əsərlər haqqında ətraflı məlumat vermişdir.

A.Hüseynov daha sonra Zərifə xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi ona Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsində arxa-dayaq olduğunu, övladlarını Vətənə layiq və öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdiyini diqqətə çatdırmışdır.

Sonrakı çıxışlarda bütün keyfiyyətləri ilə əsl Azərbaycan qadını, görkəmli həkim, yüksək intel-

lekt, mədəniyyət, dərin bilik və insanpərvərlik timsalı olan Zərifə xanım Əliyevanın zəngin həyat yoluna nəzər salınmış, tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların yetişdirilməsinə sərf etdiyi gərgin əmək fəaliyyətindən, tibbin müxtəlif sahələrinə aid apardığı elmi-tədqiqat işlərindən bəhs edilmişdir.

Sonda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən "Zərifə xanım xatirələrində" adlı videofilm nümayiş etdirilmişdir.

*"XIZI", R.M.
28 aprel 2025-ci il*

Xızıda Novruz şənliyi keçirilib

Novruz bayramı Azərbaycan xalqının minilliklərlə ölçülən maddi və mənəvi dəyərlərinin ən mühüm hissəsini özündə təcəssüm etdirən böyük ümumbəşəri mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin, geniş və əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

Novruz xalqımızın baharın gəlişi, təbiətin canlanması, bərəkət, bərabərlik və əmin-amanlıq, sülh rəmzi olan qədim bayramıdır. Bu bayram təkcə təbiətin oyanışı deyil, həm də insan ruhunun təzələnməsi, səmimiyyət, mehribanlıq və həmrəylik simvoludur.

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaratmışdır. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir.

Novruz milli mənəvi dəyərlərimizin təcəssümü adlandırılan, onun ölkəmizdə daim yüksək səviyyədə keçirilməsinə şərait yaradaraq yaddaşlardan silinməsinə imkan verməyən Ümummilli Lider Heydər Əliyevin layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkədə hər il bayram şənliklərinə qatılması, paytaxt Bakıda, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarını alovlandırması bayram ovqatını artırmaqla yanaşı, xalqımızın dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşdiyinə bariz təzahürüdür.

Xızı rayonunda Novruz bayramının gəlişini böyük səbirsizliklə gözləyir və yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Bu münasibətlə qurulan el şənlikləri böyük vüsət alır. Xızılırlar ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə əks etdirən, bolluğun, bərəkətin və xeyir-xahlığın təcəssümü olan Novruz bayramını möhtəşəm coşqu, sevinc, özünəməxsus təmtəraqla qeyd edirlər.

Martın 19-da Xızı şəhərində ümumrayon Novruz şənliyi keçirilib. R.İsmayilov adına Xızı şəhər tam orta məktəbin həyətində təşkil olunmuş

"Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mədəniyyət bayramıdır."

Heydər Əliyev, Ümummilli Lider

"Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarındakı nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti



bayram tədbirində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərliyi altında ictimaiyyət nümayəndələri, yüzrlər xızılı sakinlər və qonaqlar iştirak ediblər. Ulu əcdadlarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri, Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni nümayiş olunub, addımbaşı yüksək milli zövqlə bəzədilmiş, min cür naz-nemətlə - şirniyyatlar, yeməklərlə və s. dolu olan bayram süfrələri göz oxşayıb.

Əvvəlcə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bayram tonqalını yandırır. Daha sonra rayon rəhbəri tədbir iştirakçılarının qarşısında çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibəti-



lə xızılırları təbrik edib, onlara möhkəm cansağlığı, xoş ovqat, bol-bol ruzi-bərəkət arzulayıb.

İncəsənət ustalarının, mahnı və rəqs kollektivlərinin ifasında Novruz bayramını tərənnüm edən mahnı və rəqslərdən ibarət rəngarəng konsert proqramı şənlik iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızının, Kosaanın və Keçəlin maraqlı çıxışları tədbirə xüsusi zövq qatıb.

Novruz atributlarından ibarət sərgilər izləyicilərdə unudulmaz təəssüratlar yaradıb.

Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə davam edib.

"XIZI", R.M.
19 mart 2025-ci il

Xızıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

"Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedadla malik şair, möhkəm iradəli hökmdar, dərin zəkali müfəkkir kimi öz adını həkk etdirmişdir."

Heydər Əliyev, Ümummilli Lider

"Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuzla malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mədəni mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər."

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikri xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm, sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına - anaya həmişə böyük ehtiram və hörmət bəslənmiş, ana daim müqəddəs hesab olunmuş, namus, qeyrət rəmzi sayılmışdır.

Dünya tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bir çox ölkələrdə

də olduğu kimi, Azərbaycanda da təntənəli şəkildə qeyd edilir.

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib. Martın 7-də təşkil olunmuş tədbirdə Xızı Rayon İcra Hakimiyyətində, təhsil, səhiyyə, mədəniyyət sahələrində, eləcə də digər idarə, müəssisə və təşkilatlarda, həmçinin ictimai birliklərdə çalışan qadın əməkdaşları da iştirak ediblər.

Xızı qadınlarını Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov və Xızı Rayon İcra Hakimiyyəti Həmkarlar İttifaqının sədri Şahin Musayev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək öz xoş arzularını ifadə ediblər. Natiqlər ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan



Ümummilli Lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, ictimai həyatın bütün sahələrdə yer ayırdığını, bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artdığını diqqətə çatdırıblar.

Çıxışlarda milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadığını, müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğu vurğulanıb.

dınlarımızın əvəzolunmaz yerinin olduğu vurğulanıb.

Daha sonra tədbirdə çıxış edən xızılı qadınlar Azərbaycan qadının ailədə, işdə, eləcə də cəmiyyətdə layiqli yer tutmasının dövlətimizin prioritet sahəsi olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınlar üçün geniş imkanların yaradıldığını, məşğulluq, sağlamlıq, təhsil, mədəniyyət və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıblar. Çıxışlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyətlərindən, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqımızın rifahı, mədəniyyətimizin, incəsənətimizin bütün dünyaya təbliğ olunması üçün gördükləri böyük işlərdən, onların hərtərəfli parlaq fəaliyyətlərindən, xeyirxahlıq missiyalarından söhbət açılıb.

Daha sonra tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim olunub.

Sonda xatirə şəklində çəkdirilib.

"XIZI", R.M.
7 mart 2025-ci il

Xızı rayonunun ictimaiyyəti bütün Azərbaycan xalqını, müsəlman bacı və qardaşları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, bol-bol ruzi-bərəkət, firavan və dinc həyat, nurlu gələcək, sülh, əmin-amanlıq arzulayır.

Əziz müsəlmanlar, Allah orucunuzu qəbul etsin!

Ramazan bayramınız mübarək!



Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov səyyar görüş-qəbullar keçirib



Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tədqiq olunmuş qrafiklərə əsasən, 2025-ci ilin mart və aprel aylarında rayonun qəsəbə və kəndlərində səyyar-qəbul formatında sakinlərlə görüşüb. Belə ki, martın 5-də Baxşılı kəndində, martın 7-də Türkoba kəndində, martın 12-də Yeni Yaşma kəndində, martın 14-də Fındığan kəndində, o cümlədən aprel 23-də

Qarabulaq kəndində, aprel 25-də Altağac qəsəbəsində, aprel 28-də Məşədi Həsən kəndində və aprel 30-da Tıxlı kəndində vətəndaşları qəbul edib. Keçirilən qəbullarda Xızı Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xızı RİHBA-nın rəsmiləri və aidiyyəti qurumların rəhbərləri də iştirak ediblər. Sakinlərin su, işıq, qaz, yol, telefon, əmlak və s. səpkidə

müraciət, təklif və şikayətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov yerlərdə mövcud olan problemlərin tezliklə aradan qaldırılması ilə bağlı məsul qurumların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

"XIZI", R.M.

Xızı Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin may ayı ərzində keçirəcəyi səyyar görüş-qəbullar barədə məlumat

1	Giləzi qəsəbəsi	Giləzi qəsəbə tam orta məktəbin binası	07.05.2025	11:00
2	Sitalçay kəndi	Sitalçay kənd Uşaq bağçasının binası	14.05.2025	11:00
3	Şorabad qəsəbəsi	Şorabad qəsəbə tam orta məktəbin binası	16.05.2025	11:00
4	Xızı şəhəri	Xızı şəhəri tam orta məktəbin binası	21.05.2025	11:00

Xızı Rayon Prokurorluğunun 2025-ci ilin aprel-iyun ayları ərzində vətəndaşların yaşayış yerləri üzrə qəbuluna dair QRAFİKİ

Sıra №-si	Vətəndaşların qəbulu keçirilən ərazi	Qəbulun keçirilmə vaxtı	Vətəndaşları qəbul edən məsul şəxs
1.	Xızı RİHB-nın Şorabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	28.04.2025-ci il 11:00 - 13:00	Xızı rayon prokuroru Xəyalə Aslanova
2.	Xızı RİHB-nın Xızı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	27.05.2025-ci il 11:00 - 13:00	Xızı rayon prokuroru Xəyalə Aslanova
3.	Xızı RİHB-nın Altağac qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	20.06.2025-ci il 11:00 - 13:00	Xızı rayon prokuroru Xəyalə Aslanova



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə bağlı təsdiq olunmuş "Tədbirlər Planı"na uyğun olaraq Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprelin 4-də Xızı şəhərində ağacəkmə aksiyası keçirilib.



Ağacəkmə aksiyasında Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Xızı RİHB-nın işçiləri, idarə, təşkilat, müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.



"Konstitusiya və Suverenlik ili" çərçivəsində Azərbaycanda ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaq, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə keçirilmiş aksiyaya 80 nəfər qoşulub.

Alınan məlumata görə, aksiya çərçivəsində ümumilikdə 500 ədəd müxtəlif növ ağac və kollar əkilib.

"XIZI", R.M.
04 aprel 2025-ci il

Xızı rayonunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib

Xızı rayonunda aprelin 25-də hərbiləşdirilmiş ərazi qüvvələri - mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.

Mülki müdafiə məşqinə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi, Xızı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası, eləcə də rayonun xidmət təşkilatlarının mülki müdafiə qərar-gahları və hərbiləşdirilməmiş mülki müdafiə dəstələri cəlb



edilib.

Məşqin keçirilməsində əsas məqsəd Xızı rayonunun mülki müdafiə qüvvələrinin aidiyyəti orqanlarla koordinasiya şəkildə

fəaliyyətinin təkmilləşdirilməsi və fəvqəladə hadisələr zamanı birgə səmərəli işin aparılmasının təşkili olub.

Qeyd edək ki, tədbirdə Xızı



Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov da iştirak edib və mülki müdafiə məşqini yaxından izləyib.

ni yaxından izləyib.

"XIZI", R.M.
25 aprel 2025-ci il

Su ehtiyatlarından səmərəli istifadə aktual məsələdir

İqlim dəyişiklikləri və əhalinin suya artan tələbatı mövcud su ehtiyatlarının idarə olunmasında daha səmərəli yanaşmaların tətbiqini qaçılmaz edir.

Su ehtiyatlarından səmərəli istifadə olunması, mövcud resursların mühafizəsi və alternativ su mənbələrinin yaradılması respublikamızın davamlı inkişafı və ekosistemlərin qorunması baxımından önəmli xarakter daşıyır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər təşkil olunur.

Bu məqsədlə aprelin 17-də Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Su ehtiyatlarından səmərəli istifadə, mövcud resursların qorunması, alternativ su mənbələrinin yaradılması, ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Xızı rayon İcra Hakimiyyətinin konfrans zalında təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, aidiyyəti idarə, təşkilat və müəssisələrin əməkdaşları, Xızı RİHB-nın inzibati ərazi



dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak etmişlər.

Tədbirdəki çıxışlarda Xızı rayonu ərazisində suyun ilk növbədə kənd əhalisinin kommunal-məişət su tələbatının ödənilməsi üçün verildiyi, su it-

kələrinin qarşısının alınması üçün kənd təsərrüfatı bitkilərinin gecə suvarılmasının tətbiq edildiyi, sudan istifadəyə nəzarətin daha da gücləndirildiyi, su təminatı ilə bağlı yaranmış vəziyyət barədə su istifadəçiləri arasında müvafiq izahat və maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb.

Daha sonra rayonda alternativ su mənbələrinin yaradılmasının vacibliyi barədə təkliflər irəli sürülüb. Mövzu ətrafında geniş müzakirələr aparılıb.

"XIZI", R.M.
17 aprel 2025-ci il

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsinə ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində söylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Öllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurdə, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soy-

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

qırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülmən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Dövlət terroru siyasətini özünün başlıca məqsədinə çevirən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü, ölkəmizin işğal olunmuş ərazilərində erməni terrorçu-separatçı silahlı birləşmələri özəli, qədim və tarixi Azərbaycan torpağı olan Qarabağda başladığı avantürüst hərəketin nəticəsi olaraq azərbaycanlılar soyqırımına, qətlamlara, etnik təmizləmə vəhşətinə məruz qalıb. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu.

Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyini qorraların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.



Tarixin ötən 200 illik səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkbizolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.

Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərinə 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, eksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Mənşeviklərin "Naş qolos" qəzeti həmin günləri belə təsvir edirdi: "Hər tərəf meyitlərlə doludur – yanmış kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər...".

Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xal-

qımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır.

Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən 27 il ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.

Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.

Aprel döyüşləri suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcıdır

Müəffər Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən biri olan Aprel döyüşlərindən 9 il ötür. Bu döyüşlər bütün dünyaya rəşadətli Ordumuzun gücünü, qüvvətini, sarsılmaz qələbə əzmini göstərdi. Cəmi dörd gün davam edən bu şiddətli savaş minilliklərlə ölçülən tariximizin daha bir şanlı səhifəsini yazdı.

Aprel döyüşləri Azərbaycanın hərbi tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində böyük Zəfərə gedən yolda önəmli xarakter daşıyır. Şanlı Ordumuz düşməni sarsıdıcı zərbələr endirdi, onun silahlı qüvvələrini darmadağın edərək 44 günə torpaqlarımızı işğaldan azad etdi.

Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı 24 saatlıq uğurlu lokal xarakterli anterror tədbirləri nəticəsində respublikamız bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. 9 il əvvəl aprel döyüşlərinin nəticəsi olaraq Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan bayrağı indi işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.

Aprel döyüşləri 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin müjdəçisi kimi tariximizə həkk olunub və əbədiləşib.

Bu tarixi əbədiləşdirən igid Azərbaycan oğulları sırasında şəhid Rəhil Novruzov da var. Şəhidin anım günü ilə əlaqədar Giləzi qəsəbəsində qəbri ziyarət olunub, keçdiyi şərəfli döyüş yolundan iftixarla danışılıb.

Aprelin 2-də Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, YAP Xızı rayon təşkilatının, eləcə də Abşeron-Xızı Regional Gənclər və İdman İda-



rəsinin Gənclərlə iş üzrə Xızı rayon sektorunun dəstəyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiyaya və Suverenlik ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin akt zalında Aprel döyüşləri qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin giziri şəhid Rəhil Novruzovun anım günü ilə əlaqədar tədbir keçirilib. "Aprel döyüşləri - suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcıdır" mövzusunda təşkil olunmuş tədbirdə məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri və şəhidin atası Elman Novruzov da iştirak edib.

Əvvəlcə, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov giriş sözü ilə çıxış edib.

A.Hüseynov öz çıxışında Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşən Aprel döyüşlərində Ordumuzun göstərdiyi şücaət və qəhr-

manlıqdan, sonralar ərazi bütövlüyümüz uğrunda davam edən 44 günlük Vətən müharibəsində xalq-ordu birliyinin əldə etdiyi möhtəşəm tarixi qələbədən söhbət açıb.

Sonrakı çıxışlarda Aprel döyüşlərinin qəhrəmanı şəhid Rəhil Novruzovun həyatından, vətənin azadlığı uğrunda apardığı mübarizədən, döyüş meydanında göstərdiyi şücaətlərdən danışılıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin giziri şəhid Rəhil Novruzovun ailəsini və Giləzi qəsəbə qəbiristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub.

Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda öz şirin canlarından keçmiş şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik!

Allah şəhidlərimizə rəhmət eləsin!

"XIZI", R.M.
2 aprel 2025-ci il

Xızıda "Şanlı Zəfər tarixi" adlı dəyirmi masa keçirilib

Aprelin 3-də şəhid R.İsmayilov adına Xızı şəhər orta məktəbin akt zalında "Şanlı Zəfər tarixi" adlı dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.4.5-ci, Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 20-ci bəndinə uyğun olaraq təşkil olunmuş tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Abşeron-Xızı Regional Gənclər və İdman



İdarəsinin rəsmi nümayəndələri, eləcə də şagird kollektivi iştirak etmişdir.

Çıxışlarda Qarabağ zəfərinə gedən yolda xalqımızın göstərdiyi şücaət, mətanət, igid Azərbaycan övladlarının zaman-zaman

düşməyə qarşı apardıqları mübarizə, 2016-cı ilin aprel ayında işğal altında olan ərazilərimizdə rəşadətli ordumuzun qısamüddətli döyüş əməliyyatlarında qazandığı uğurlar, 2020-ci ildə 44 günlük Vətən müharibəsində



xalq-ordu birliyi nəticəsində əldə olunan şanlı Zəfər, 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatları nəticəsində bütün ərazilərimizdə suverenliyin bərpasına nail olunması barədə ətraflı danışılıb.

Tədbirin sonunda "Aprel şəhidləri" adlı sənədli filmin nümayişi olub. Film maraqla izlənilib.

"XIZI", R.M.
3 aprel 2025-ci il

"Narkomaniya, erkən nikah və onların fəsadları" mövzusunda tədbir keçirilib

"Narkomaniyanın və erkən nikah hallarının yayılmasına qarşı hamılıqla mübarizə aparılmalıdır." - Bu fikirlər Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 11-də Giləzi qəsəbə tam orta məktəbində "Narkomaniya, erkən nikah və onların fəsadları" mövzusunda keçirilmiş maarifləndirici tədbirdə səslənmişdir.

Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin məsul şəxslərinin, eləcə də Giləzi qəsəbə tam orta məktəbin müəllim və şagird kollektivlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ümumbəşəri bəla olan narkomaniyanın və erkən nikah hallarının qarşısının alınma-

sında hamılıqla mübarizə aparılmasının vacibliyini, bu işdə müəllimlərin, gənclərin və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.

Çıxışlarda narkomaniyanın və erkən nikahın fəsadlarına qarşı mübarizənin bugünkü həyatda xüsusilə aktual xarakter daşıdığı, bunların



qarşısının alınması istiqamətində mütəmadi olaraq maarifləndirici

tədbirlərin təşkil olunmasının mühüm əhəmiyyəti diqqətə çatdırılıb.


Natiqlər narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal iştirak etməsinin zəruriliyindən, erkən nikah hallarının yaratdığı problemlərin aradan qaldırılması istiqamətində aparılan işlərdən danışılıb.

Daha sonra mövzu ətrafında fikir mübadilələri aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanıb.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

"XIZI", R.M.
11 aprel 2025-ci il

Poeziya guşəsi



Kəndə girdim

Kəndə girdim bağ-bağcanın qırağıyla mən,
Kəndə girdim insanların soracağıyla mən.
Bu uzanan, bu tapdanan cığır tanışdır,
Onu bir vaxt uşaqlığım tapdalamışdır.

Ağasafa

Bir yel əsdi, o ətirli şəhli budaqlar
Öz ətrini, öz şəhini üstümə səpdi.
Su da içdim... Sinəm üstə axdı bulaqlar,
O qarımış qarılar da alınımdan öpdü.
Qızlar keçdi gah solumla, gah da sağımla,
İndi mənə özgə sayır, yad sayır onlar.
Bir vaxt qızlar oynayırdı uşaqlığımla,
İndi mənim gəncliyimlə oynayırdı onlar.
Qonaq oldum neçə-neçə evdə-eşikdə,
Anam oldu, bacım oldu gəlin də, qız da.
Xəzəl üstə mürgülədim bir meşəlikdə,
Mürgülədim... Mürgülədi sanki payız da...
Qocalarla söz-söhbətim imtahan oldu,
İmtahanda heç bu qədər tutulmamışdım.
Onlar mənə əziz oldu, mehriban oldu,
Yavaş-yavaş dilə gəlib mən də danışdım.
Onlar mənim saçlarıma bir vaxt əl çəkib,

Onlar mənə min söz açıb, min məsəl çəkib.
İnsanların məhəbbəti könlümü aldı,
Axşamüstü kənd içində gözündüm o gün.
Kimsə isti pencəyini çiynimə saldı,
Ürəklərin istisində isindim o gün.

1963

Dağlarda bahar

Günəş bayrağını dağlara sancdı,
Töküldü şəfəqlər dərəyə, düzə.
Duman da dərədən-dərəyə qaçdı
Otların üstünə şəh düzə-düzə.
Yenə cəvildəşib səs-səsə verdi
Bütün yerli quşlar, köçəri quşlar.
Dağdan sırlıtiyla sumu gəlirdi,
Yoxsa Günəşədir belə alqışlar?!
Dünyada nə qədər gül var, çiçək var...
Çiçək tala-tala, gül dərə-dərə...

Dərədən-dərəyə qaçır uşaqlar
Gülüş səpə-səpə, gül dərə-dərə.
Bu qəmsiz uşaqlar elə gülür ki,
Gülüş bürüyübdür cığır, yolu.
Uzaqdan adama elə gəlir ki,
Közərən ocaqdır qızılgül kolu.
O dovşanmı qaçır kolun dibindən,
Yoxsa ki, balaca, kiçik uşaqdır?!
Axtarsan, yəqin ki, onun cibindən
Kəklik yumurtası tapılacaqdır.
Çay göz qamaşdırır parıltısıyla,
Uzanır cığır, yollar, dolaylar...
Bulaqlar öz şirin şırıltısıyla
Yoldan ötənləri səslər haraylar...
Qayadan tökülüb gələn şölələ
Sanki uşaqların gülüş səsidir.
Baharmı könlümə xoş gəlir belə,
Yoxsa uşaqların gülüşməsidir?!

1963

Baş redaktor:
Rafael Məmmədov

Tel: (050) 965-88-89;
(050) 547-65-39;
(070) 831-95-96

Whatsapp: (050) 965-88-89;
(070) 831-95-96

Elektron ünvan: xizi.r.m@mail.ru



**Qəzet Ədliyyə
Nazirliyində
qeydiyyatda
alınmışdır.**
VÖEN: 7800023401
H/h:
33080019442400230124

**Qəzet
"Bəxtiyar - 4
İKF"
mətbəəsində
çap edilib.**

**Qəzetdə gedən
yazılara görə
müəlliflər
özləri
məsuliyyət
daşıyırlar.**

**Tiraj: 600
Sifariş: 1911**

**Ünvan: Xızı şəhəri,
Vüsaqi küçəsi - 28**